

Bakı Dövlət Universitetində tələbələrin sərbəst işlərin yerinə yetirilməsi haqqında

T Ə L İ M A T

BDU Elmi Şurasının 15 oktyabr
2014-cü il tarixli iclasının qərarı ilə
təsdiq edilmişdir.

1. Sərbəst iş tədris olunan fənlərin tələbələr tərəfindən daha dərinlən mənimsənilməsinə xidmət edən, tələbənin auditoriyadankənar tədris formalarından biridir.
2. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, BDU tərəfindən müəyyənləşdirilir. Bu zaman əyani təhsil alma forması üzrə bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir.
3. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsləndənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris - metodiki işi hesab edilir.
4. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olur.
5. Sərbəst iş xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərslər cədvəlinə daxil edilmir.
6. Ayrı-ayrı fənlər üzrə dərslər yükünə müvafiq olaraq mühazirə və seminar, məşğələ, laboratoriya müəllimləri tərəfindən tələbələrin sərbəst işdə iştirakı, fəallığı və çalışqanlığı 10 bala qədər qiymətləndirilir və həmin bal semestrin yekununda qrupun bal vərəqində ayrıca qrafada yazılır. Hər bir fəndən sərbəst işlərin yerinə yetirilməsi üçün tələbəyə semestr ərzində 10 sual verilir (mərhələlərlə verilə bilər).
7. Ayrı-ayrı fənlərin mənimsənilməsi üçün sərbəst işdə tələbələrin iştirakı semestr ərzində üç dəfədən az olmamaqla məcburidir. Suallar toplusu fənlərdə nəzərdə tutulan mövzuların ardıcılığı üzrə 3 hissəyə bölünür. Suallar kafedra müdiri və fakültə Metod şurası tərəfindən təsdiq olunur və tələbələrə semestrin əvvəlində verilir. Sərbəst işlərin qəbulu semestr ərzində bu üç hissənin tarixləri əvvəlcədən göstərilməklə nəzərdə tutulan dövrlərdə icra olunur.
8. Semestr ərzində hər 5 tədris həftəsinə 3 və ya 4 sual verilərək sərbəst işlər 3 mərhələdə: I mərhələ – 3 iş, II mərhələ – 4 iş, III mərhələ – 3 iş olmaqla qəbul edilir.

9. Fənlərin xüsusiyyətlərindən asılı olaraq sərbəst işlər şifahi, yazılı, test tapşırıqları və s. şəkildə qəbul edilə bilər. Sərbəst işlərin qəbulunun hansı formada olması əvvəlcədən tələbələrə bildirilir.
10. Tələbələrin sərbəst işlərinin yerinə yetirilməsi haqqında məlumatların jurnalda doldurulmasına fənn müəllimləri və kafedra müdiri bilavasitə məsuliyyət daşıyır.
11. Fakültə dekanlıqları tələbələrin sərbəst işlərdə iştirak etmələrinə və həmin işin yerinə yetirilməsinə müntəzəm nəzarət etməlidir.
12. Tələbə sərbəst işlərin yerinə yetirilməsində iştirak etmədikdə həmin fənn üzrə fərdi işdən «0» bal alır.
13. Ayrı-ayrı fənlərdən sərbəst işlərin təşkili və qrafiki fənn müəllimləri və qrup nümayəndələri ilə razılaşdırılaraq fakültə dekanlıqları tərəfindən təsdiqlənir.